

# MƏNİM UŞAQ SEVGİM — NAXİŞKARLIQ...

nə yaxşı ki, çağdaş şəhər memarlığımızda milli naxışlara üstünlük verilir...

2014-cü ilin payızında Bakıda sərgi komplekslərinin birində uşaq və yeniyetmələrin ornament, naxışkarlıq əsərləri göstərildi. Çox təessüf ki, həmin sərgi çox çəkmədi. Ona görə sənət həvəskarlarının bir çoxu o sərgini görə bilmədi. Amma, hər halda bu sərgi qısa müddət ərzində eks-seda yaratmış oldu. Onu da deyək ki, bizim tariximizdə naxışkarlıq sənəti özünə layiq bir yer tutub və həmişə de mühüm əhəmiyyət daşıyıb. Müasir dövrümüzdə də bu sahə gərəkli və daima tələbdə olandır. Naxışkarlığın kasadlığı əvvəlcə özünü memarlıqla göstərdi. Sonra başqa sahələre keçmiş oldu. Yəni bu çatışmazlıq təkcə memarlığımızda deyil, digər incəsənət sahələrində – yüngül sənayedə, metal işləmədə özünü daha qabarlıq şəkildə biruzə verdi. Respublikanın bir çox guşələrini görməyə tələsən qonaqlar, eləcə bura gələn turistlər də bəzən kasad inşaat mənzərəsi karşısındakı heyfsilənməkdən özgə çərə görmürdülər.

Ötən əyyamlarda məxsusi, indiki anlamda sənət məktəbləri olmayan Azərbaycanda ayrı-ayrı sənətkarlıq həvəsi olan uşaqlara öz peşəsini, daha doğrusu naxışkarlığın sırlarını öyrədirdilər. Uşaqlar naxışları daha tez qavrayır, çətin naxışların sırrını yetişməyə can atırlar. Bu prosesdə hər bir usta, bu sahədə təcrübəsi olan hər bir müəllim yeniyetmələrin hazırlığı, marağı və əsasən hər bir şagirdin yaşını, mənimsemə qabiliyyətini, gələcəyə baxışını nəzərə alaraq, mütləq yüksək səviyyəli usta yetişdirməyi qarşısına məqsəd qoyurdu. Ona görə indii bir çox muzeylərdə baxıb – görə bildiyimiz naxışkar ustaların adının yanında onun ustalarının da adını oxuya bilərik. Xoşbəxtlikdən belə ustad və şeyird gələnəkləri tamamilə unudulmayıb, indinin özündə də yaşamaqdadır. Lakin hər sahədə böyük uğurlarla yanaşı bu sahədə kəsirlərimiz də az deyil. Təsdiq üçün 1941-ci ildən əvvəli, mühərabədən sonrakı vəziyyətlə ötəri də olsa müqayisə etsək, mənçə çox şey bəlli olar. İlk qənaət bundan ibarətdir ki, başqa sənət sahələri ilə yanaşı

naxışkarlığı da yaddan çıxarmaq lazımdır, bunu ardıcıl surətdə aşılamaq, yada salmaq, təzələmək gərəkdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu milli naxışkarlığın öyrənilməsini

və təbliğini həmişə diqqətdə saxlayır, qayığını əsirgəmir. Bu qəbildən memarlığa dekorativ və tətbiqi sənət nümunələrinə həsr olunmuş bir çox albomlar çap üzü görübdir. Bu sahədə kitab, elmi iş yazan müəlliflər respublikamızın ərazisini demək olar ki, qarış-qarış gəzmiş, ayri-ayrı bölgələrə xüsusi nəşrlər həsr etmişlər. Onu deyə bilərem ki, belə kadrları hazırlayarkən, onlara ornament və naxışlarla yanaşı, bizim el və el sənətlərinə dair başqa bilgiləri də öyrənməyi lazım bilirəm. Çox uzağa yox, uşaqlığımı qayıdaraq deyə bilərem ki, hələ birinci sinifdə oxuyanda müəllimlər, o cümlədən mənim də sinif müəllimləm bize tapşırırdı ki, dəftərin hər sehfisində, yəni tapşırıqların sonunda hərəmiz bir naxış çəkək. İlk günlərdə bu tapşırığı hamı kimi mən də çətin yerinə yetirirdim. Bu işdə köməyime özü müəllimləmə olan anam gəldi. Altıncı sinifdən başlayaraq, uşaqların yaradıcılıq evinə – «el işləri dərnəyi» nə getdim. Naxışlı tikmələri birər-birə öyrəndim, qısa müddətdən sonra ikinci dərnəyə yazıldım – rəssamlığı öyrənməyə

başladım. Orada həmyaşlarımı – Tahir Salahovu, Toğrul Nərimanbəyovu gördüm (müəllimimiz Kamil Xanlarov idi). İndi düşünürəm ki, bədii hazırlığın hər bir kəsin həyatında rolu çox böyükdür... Odur ki, belə dərnəklərin indi də fəaliyyət göstərmeyinə sevinirəm. Nə gözəl ki, orda uşaqlar naxışkarlığı da səbrle öyrənirlər. Amma təxmin edirəm ki, bu sahədə dərsliklər hələ azdır, ya da yox dərəcəsindədir. Belə çatışmazlıqın öhdəsindən gəlməyin özü çox vacibdir. Məncə, hər ilin axırında belə dərnəklərin sərgisi təşkil olunmalı, həmin sərgilərdə albom və kitabların təqdimatı da keçirilməlidir. Belə tədbirlərin təkmilləşməsi üçün müsamirələr de vacibdir. Sözümüz canı budur ki, el işlərinə dair xüsusi tədbirlərə həmişə ehtiyac duyulur.

Tarixcə qədim olan naxışkarlıq sənətinin uşaq və gənclər arasında təbliği, onların aşılamaq və ən nəhayət sevdirmek zəruridir. Ara-sıra seyrək keçirilən tədbirlərin səmərəsinə bel bağlamaq olmaz. Bu işi soyutmaq məsləhət deyil.

Ölkəmizdə xeyli muzeylər açılıb. İçərişəhərdə yerini çox tez-tez dəyişdirən bir idarə de var – «Azərbaycan ərazisində yerləşən abidələrin mühafizəsi və bərpası üçün çalışan Elmi-istehsalat emalatxanası». Bu, son dərəcə əhəmiyyətli olan elmi, həm də istehsalat müəssisəsidir. Burda qeyri işlərlə yanaşı abidələrin üzünə və daxili divarların

üzərindəki bütün naxış və təsvir parçalarını iri ölçülərdə kağız üzərinə köçürürlər. Baş rəssamın, mühəndisin məsləhəti ilə xırda ünsürlərin bərpa tərzi və materialın özü də göstərilir. Bugünkü tariximizə qədər belə abidələrin sayını artıq dile getirmək belə çətindir. Xüsusən işlər bitəndən sonra rəflərə, dolablarla yığılır. Məhz son mərhələ yetişməmiş sərgi təşkilatlarımız onların surətini özlərinin arxivinə götürüb, lazımi sərgi və elmi əsərlərdə, albomlarda eks etdirməlidir. Nəşriyyatlarsa son mərhələni bitirib, rəsməri kitab səhifələrində dərc etdirdə işin xeyrinədir. Deyilənlərə onu da əlavə eləyək ki, adını çəkdiyimiz emalatxananın özünün böyük binası, ayrıca sərgi salonu yoxdur. Olsayı,

özü sərgiləyib, eksponatları tez-tez dəyişər və zənginləşdirərdi. Əfsus ki, yeri də çox dardır. Təzə binanın tikilməyi vacibdir. Bunun üçün günü-gündən gözəlləşən Bakımızda daha geniş imkanlar açılıb.

Her halda, illərlə bu işe can yandırmış, ömrünü memarlığa həsr etmiş, naxışkarlıq nümunələrini öyrənən bir mütəxəssis kimi naxışkarlıqdan indiki tikintilərdə daha six-six istifadə etməyi məsləhət bilərdim... Bu müasir memarlığın xeyrinədir.

Nərgiz Saleh

Azərbaycanın Əməkdar memarı

